

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə
ELAN EDİR:

- Aparat, Rəhbərlik, sədrin müşaviri (4 ştat vahidi)
- Aparat, Rəhbərlik, baş məsləhətçi
- Aparat, Rəhbərlik, aparıcı məsləhəti (kollegiyanın katibi)
- Aparat, Rəhbərlik, məsləhətçi
- Aparat, Strateji planlaşdırma, innovasiyalar, monitoring və təhlil şöbəsi, baş məsləhətçi
- Aparat, Strateji planlaşdırma, innovasiyalar, monitoring və təhlil şöbəsi, böyük məsləhətçi
- Aparat, Strateji planlaşdırma, innovasiyalar, monitoring və təhlil şöbəsi, Analitik təhlil və hesabat sektoru, sektor müdiri
- Aparat, Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarəti şöbəsi, Dövlət əmlakından səmərəli istifadəyə nəzarət sektoru, baş məsləhətçi
- Aparat, Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsi, Dövlət torpaq sahələrinin özəlləşdirilməsi sektoru, baş məsləhətçi
- Aparat, Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsi, Dövlət torpaq sahələrinin özəlləşdirilməsi sektoru, böyük məsləhətçi
- Aparat, Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsi, İnvestisiyaların cəlb edilməsi və müsabiqələrin təşkili sektoru, baş məsləhətçi
- Aparat, Beynəlxalq əməkdaşlıq şöbəsi, baş məsləhətçi (2 ştat vahidi)
- Aparat, Beynəlxalq əməkdaşlıq şöbəsi, böyük məsləhətçi
- Aparat, Yerli qurumlarla iş və dövlət ehtiyaclarının ödənilməsinin təşkili şöbəsi, baş məsləhətçi
- Aparat, Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi, İqtisadi təhlil, daxilolmalar və proqnozlaşdırma sektoru, böyük məsləhətçi (2 ştat vahidi)
- Aparat, Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi, Maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət sektoru, böyük məsləhətçi
- Aparat, Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi, Dövlət satınalmalarının keçirilməsinin təşkili və reyestrin aparılması sektoru, böyük məsləhətçi
- Aparat, İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsi, şöbə müdiri
- Aparat, Daxili nəzarət şöbəsi, baş məsləhətçi
- Aparat, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, İcraya nəzarət sektoru, böyük məsləhətçi
- Aparat, İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsi, baş məsləhətçi
- Aparat, 1-ci Şöbə, böyük məsləhətçi
- Bakı ərazi şöbəsi, Qaradağ rayonu, baş məsləhətçi
- Bakı ərazi şöbəsi, Yasamal rayonu, baş məsləhətçi
- Bakı ərazi şöbəsi, Binəqədi rayonu, baş məsləhətçi
- Bakı ərazi şöbəsi, Nəsimi rayonu, baş məsləhətçi
- Bakı ərazi şöbəsi, Sabunçu rayonu, baş məsləhətçi
- Bakı ərazi şöbəsi, Xəzər rayonu, baş məsləhətçi
- Sumqayıt ərazi şöbəsi, Xızı rayonu, aparıcı məsləhətçi
- Gəncə ərazi şöbəsi, Gəncə şəhəri, baş məsləhətçi
- Gəncə ərazi şöbəsi, Daşkəsən rayonu, baş məsləhətçi
- Şirvan ərazi şöbəsi, Neftçala rayonu, baş məsləhətçi
- Şirvan ərazi şöbəsi, Saatlı (Cəbrayıl) rayonu, baş məsləhətçi
- Şirvan ərazi şöbəsi, Saatlı (Cəbrayıl) rayonu, aparıcı məsləhətçi
- Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, baş məsləhətçi
- Mingəçevir ərazi şöbəsi, Ağdaş rayonu, aparıcı məsləhətçi
- Mingəçevir ərazi şöbəsi, Yevlax şəhəri, aparıcı məsləhətçi
- Lənkəran ərazi şöbəsi, Lənkəran şəhəri, baş məsləhətçi
- Lənkəran ərazi şöbəsi, Lənkəran şəhəri, aparıcı məsləhətçi

- Lənkəran ərazi şöbəsi, Astara rayonu, baş məsləhətçi
- Bərdə ərazi şöbəsi, Bərdə rayonu, baş məsləhətçi
- Qazax ərazi şöbəsi, Tovuz rayonu, baş məsləhətçi
- Xaçmaz ərazi şöbəsi, Qusar rayonu, baş məsləhətçi
- Xaçmaz ərazi şöbəsi, Qusar rayonu, aparıcı məsləhətçi
- Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, baş məsləhətçi
- Xaçmaz ərazi şöbəsi, Quba rayonu, aparıcı məsləhətçi
- Cəlilabad ərazi şöbəsi, şöbə müdiri
- Cəlilabad ərazi şöbəsi, şöbə müdirinin müavini
- Cəlilabad ərazi şöbəsi, Masallı rayonu, aparıcı məsləhətçi
- Şamaxı ərazi şöbəsi, Qobustan rayonu, baş məsləhətçi
- Şamaxı ərazi şöbəsi, Şamaxı rayonu, baş məsləhətçi
- Qəbələ ərazi şöbəsi, Oğuz rayonu, baş məsləhətçi
- Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, baş məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət reyestrinin aparılması və elektron xidmətlər şöbəsi, baş məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət reyestrinin aparılması və elektron xidmətlər şöbəsi, böyük məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirmənin təşkili şöbəsi, böyük məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Ərazi idarələri ilə iş şöbəsi, böyük məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Ərazi idarələri ilə iş şöbəsi, məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquq şöbəsi, aparıcı məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, aparıcı məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Təchizat və inzibati-təsərrüfat şöbəsi, böyük məsləhətçi
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Təchizat və inzibati-təsərrüfat şöbəsi, məsləhətçi
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Daşınmaz əmlakın vahid dövlət kadastrı şöbəsi, baş məsləhətçi
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi, Yerquruluşu və inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi sektoru, baş məsləhətçi
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Ünvan reyestri şöbəsi, baş məsləhətçi (2 ştat vahidi)
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsi, baş məsləhətçi (2 ştat vahidi)
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsi, böyük məsləhətçi
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Hüquq və insan resurslarının idarə edilməsi şöbəsi, baş məsləhətçi (2 ştat vahidi)
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Hüquq və insan resurslarının idarə edilməsi şöbəsi, böyük məsləhətçi
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kargüzarlıq və arxiv işinin təşkili sektoru, sektor müdiri
- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kargüzarlıq və arxiv işinin təşkili sektoru, böyük məsləhətçi
- Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Torpaq bazarının təşkili şöbəsi, şöbə müdiri
- Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Torpaq bazarının təşkili şöbəsi, böyük məsləhətçi

- Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsi, Torpaqların monitorinqi sektoru, baş məsləhətçi
- Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsi, Torpaqların monitorinqi sektoru, aparıcı məsləhətçi
- Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Hüquq şöbəsi, şöbə müdirinin müavini
- Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Maliyyə, mühasibat və təsərrüfat-təchizat sektoru, baş məsləhətçi
- Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Kadr və kargüzarlıq sektoru, böyük məsləhətçi
- Hərracların Təşkili üzrə Aukcion Mərkəzi, Müsadirə edilmiş əmlakın satışı üzrə hərracların təşkili şöbəsi, aparıcı məsləhətçi
- Hərracların Təşkili üzrə Aukcion Mərkəzi, Ümumi şöbə, böyük məsləhətçi
- Hərracların Təşkili üzrə Aukcion Mərkəzi, Ümumi şöbə, Analitik informasiya sektoru, sektor müdiri

Müsahibədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizə;
- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir);

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 31 yanvar 2020-ci il tarixdən 14 fevral 2020-ci il tarixdə saat 18⁰⁰-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09⁰⁰-dan 13⁰⁰-dək və 14⁰⁰-dan 18⁰⁰-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinə müraciət edilə bilər.

Telefon: 012 490 24 08 (183)